



NAXÇIVAN MUXTAR RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 may tarixli 148 nömrəli Qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti **qərara alır:**

1. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 may tarixli 46 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na aşağıdakı məzmunlu 7-ci hissə əlavə edilsin:

“7. Naxçıvan Muxtar Respublikasının illik su təsərrüfatı balansına dair, muxtar respublikanın əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmələri (strukturu göstərməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmələri (strukturu göstərməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar qanunvericiliklə müəyyən edilmiş “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir.”.

2. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 may tarixli 47 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su obyektlərindən hidroenergetika ehtiyacları üçün istifadə Qaydaları”na aşağıdakı məzmunlu 16-cı hissə əlavə edilsin:

“16. Naxçıvan Muxtar Respublikasının illik su təsərrüfatı balansına dair, muxtar respublikanın əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmələri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmələri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar qanunvericiliklə müəyyən edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemində daxil edilir.”.

3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 24 may 2012-ci il tarixli 49 nömrəli Qərarı ilə təsdiq edilmiş “Su ehtiyatlarının kompleks istifadəsi və mühafizəsi sxemlərinin işlənilib hazırlanması, razılaşdırılması, dövlət ekspertizası, təsdiqi və həyata keçirilməsi Qaydaları”na aşağıdakı məzmununda 15-ci hissə əlavə edilsin:

“15. Naxçıvan Muxtar Respublikasının illik su təsərrüfatı balansına dair, muxtar respublikanın əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmələri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmələri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar qanunvericiliklə müəyyən edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemində daxil edilir.”.

4. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 may tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Suların dövlət uçotu Qaydası”na aşağıdakı məzmununda 13-cü hissə əlavə edilsin:

“13. Naxçıvan Muxtar Respublikasının illik su təsərrüfatı balansına dair, muxtar respublikanın əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmələri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmələri (strukturu

göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar qanunvericiliklə müəyyən edilmiş “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir.”.

5. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2012-ci il 31 may tarixli 53 nömrəli “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”na aşağıdakı məzmununda 29-cu hissə əlavə edilsin:

“29. Naxçıvan Muxtar Respublikasının illik su təsərrüfatı balansına dair, muxtar respublikanın əsas su və su təsərrüfatı obyektlərində su ehtiyatları barədə gündəlik məlumatlar, o cümlədən su anbarlarının səviyyəsi, həcmi, su anbarına daxil olan və çıxan su həcmələri (strukturu göstərilməklə), hidroqovşaqların qəbul etdiyi və ötürdüyü su həcmələri (strukturu göstərilməklə), çaylar üzrə, məntəqələr və yerləşdiyi ərazilər göstərilməklə, su sərfi, subartezian və artezian quyularının istismarı barədə, su ehtiyatlarının qiymətləndirilməsi, inventarlaşdırılması və modelləşdirilməsi ilə bağlı digər məlumatlar qanunvericiliklə müəyyən edilmiş “Elektron su təsərrüfatı” informasiya sisteminə daxil edilir.”.

**Naxçıvan Muxtar Respublikasının
Baş naziri**

Səbuhi Məmmədov

Naxçıvan şəhəri, “10” iyun 2021-ci il

№ 142